

MƏDƏNİYYƏT DÜNYASI
Elmi-nazəri məcmiuat
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXXVII buraxılış, Bakı, 2019

МИР КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
XXXVII выпуск, Баку, 2019

THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, XXXVII edition, Baku, 2019

TƏSVİRİ SƏNƏT

UOT 745/749

Mehriban Şamsadinskaya
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantı
AZ1029, Bakı, Heydər Əliyev pr. 58,
E-mail: sha_meri@hotmail.ru

XIX-XX ƏSR AZƏRBAYCAN ZƏRGƏRLİYİNDE ORNAMENTAL ƏNƏNƏLƏR

Məqalədə XIX-XX əsr Azərbaycan zərgərliyində mövcud olan ornamental ənənələr araşdırılır. Təhlilə qəlib tökmə, şəbəkə, mina və b. texnikalarda hazırlanmış sinə, qol, boyun və bel bəzəkləri cəlb olunmuşdur. Qeyd olunur ki, XX əsr Azərbaycan zərgərlik nümunələri bir çox yeniliklərin əlavə olunmasına baxmayaraq, klassik ornamental ənənələrin davamı kimi əsl sənət nümunələri səviyyəsindədirlər.

Açar sözlər: Zərgərlik, ornament, şəbəkə, nəbatı, naxış, bədii.

Maddi mədəniyyətin bir sahəsi olan zərgərlikdə milli irdən istifadə yeni istiqamət almışdır. Bu, xalq motivləri əsasında stilizə edilmiş müxtəlif bəzək elementlərində özünü göstərir. Ümumiyyətlə, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinə aid nümunələrdə zərgərlik formaları özünün nəfis quruluşu ilə eksini tapmışdır. Məsələn, zərgərlik məməlatları və şəbəkə naxışlarının motivləri ilə ornamentləşmiş çoxsaylı parça nümunələrinə rast gəlmək mümkündür.

Azərbaycanda zərgərlik sənəti minilliliklər ərzində təkamül yolu keçmişdir. Əsasən özünün bəzək elementləri, detalların incə, özünəməxsus ornamental formaları ilə diqqət çəkən müxtəlif məməlatlar sadəcə bəzək əşyası kimi deyil, həm də qeyri-adi sənət nümunələri kimi diqqət mərkəzində olmuşdur. Ən sadə hazırlanma texnikasından mürəkkəb texnikaya qədər galib çıxan zərgərlik məməlatlarının uzun və maraqlı bir keçmişsi vardır. Bahalı materiallardan hazırlanan çoxsaylı bəzək əşyalarının bizim eradan əvvəl XI-XII əsrə məxsus olması Azərbaycanda dekorativ-tətbiqi sənətin böyük inkişaf yolu keçməsindən xəbər verir. Bizim dövrümüzə qədər galib çıxan zərgərlik əşyalarını təhlil edərkən o dövrün ustalarının nə qədər zərif və zövqlə işlədiklərinin şahidi olurq.

Bu məmələtlərinin çoxunun XIX əsrə aid olduğu məlumdur. Həmin dövrdə zərgərlik əsasən Azərbaycanın Bakı, Gəncə, Şirvan, Şəki, Naxçıvan şəhərlərində daha geniş yayılmışdır. Daha sonrakı dövrlərdə – XX əsrə ənənələr əsasında formalanşan zərgərlik sənəti digər sahələrdə olduğu kimi yeniliklərin əlavəsi ilə daha yeni mahiyyət daşımağa başladır.

Qəlib tökmə üsulu ilə bəzək elementləri – sinəbəndlər, qolbağılar, boğazaltılar və s. hazırlanırdı. Döymə üsulu ilə forma yaratmaqla müxtəlif fiqurlar, heyvan fiqurları, balıqlar, nəbatı elementlər “Baş bəzəyi” deyilən aksesuarlar üçün xırda elementlərdən – yarpaq şəkilli, gül bəzəkləri, ulduzcuqlar, aypara və s. düzəldilirdi. Döymə misgərlik – bu kimi texnikadan daha çox Naxçıvan-Ordubad rayonunda istifadə olunurdu.

Azərbaycanda geniş yayılmış bəzək elementlərindən biri də şar formasında qızıl muncuqlar “hil”, “arpa”-lar idi. Həmin muncuqlar, ya ayrılıqda istifadə olunurdu və ya asma bəzəklərlə birlikdə taxılırdı.

XX əsrin əvvəllərinə aid edilən hil boyunbağı qızıldan hazırlanmış, öz sadə element həllinə baxmayaraq zərifliyi, incə tərtibatı ilə zövq oxşayır. Qızıl hillərin üzərində paxlava formalı həndəsi elementin aralarında kiçik nöqtələr verilmişdir ki, bu da ənənəvi həndəsi ornamenatal həll kimi diqqəti cəlb edir.

XIX əsrin sonu XX əsrin əvvəllərinə aid edilən “Piyalə-zəng” adlanan qızıl, minalı sallanma sırgalar özünün uğurlu forması ilə yanaşı üzərindəki ornamental xüsusiyyətləri ilə də diqqəti özünə cəlb edir. Yüksək estetik zövqlə həyata keçirilmiş sırğanın üst hissəsi aşağı hissədəki yarımsara nisbətən daha kiçik formadadır.

Sırğanın saçaq kimi sallanan hissələri qızıldan həll edilmişdir. Onların üzərində xırda nöqtəli elementlərlə bəzədilmiş buta ornamental forması təkrarlanmaqdadır. Sırğanın minalı olan hissəsi isə aq fon üzərində göy, çəhrayı, açıq yaşıl kimi rənglərin istifadəsində bitki motivlərinin real formaları sistemli düzəlmüş rombvari haşiyələrin arasında özünün harmonik ifadəsini təqdim edir. Qızılı rənglə harmoniya yaranan ornamental həll sırğanın sənət əsəri kimi maraq oyatmasına səbəb olmuşdur.

Qəlib tökmə üsulu ilə hazırlanan “buta” sırgalar Şərqdə daha geniş yayılmışdır. Almazlarla, mirvarılrla bəzədilən şəbəkə ornamentləri ilə tamamlanırdı. Ümumiyyətlə, hamimizə məlum olduğu kimi Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri badama bənzər naxış növü olan butadır. Hələ qədim zamanlardan türk etnosunda mifoloji düşüncənin simvolu olan buta elementlərindən bu gün də dekorativ-tətbiqi sənətin demək olar ki, bütün sahələrində, o cümlədən zərgərlikdə əsas element kimi geniş istifadə edilir. Qeyd edək ki, XX əsrin əvvəllərində Bakıda yaradılan zərgərlik fabrikində badamı, paxlava və buta kimi bir çox ənənəvi motivlərdə dekorativ üsulla zərgərlik məmələtləri həyata keçirilirdi. Müasir dövrümüzdə də zərgərlik əşyalarında da buta ornamentinin müxtəlif elementlərinə six rast gəlinir.

Məsələn, müasir dövrümüzdə fəaliyyət göstərən, qədim ənənələri yaşıdan “Butalı” şirkəti tərəfindən həyata keçirilmiş qızıl qoşabutalı sırğanı misal göstərmək olar. Butanın daxili hissəsinə bir tərəfdən yan uzunluq boyu yerləşdirilmiş incə şəbəkə elementlər qoşabutani daha zəngin formalarla, xüsusi nəfis tərtibatda təqdim edilməsində əhəmiyyət kəsb edir.

Filiqran (şəbəkə) zərgərlik üsulumüxtəlif və mürəkkəb kompozisiyasına görə başqa zərgərlik texnikalarından fərqlənirdi. Məmələtin detallarını medalyonlar, çox yarpaqlı güllər, ulduzlar, ləçəklər, aypara, buta şəkilli elementlər təşkil edirdi. Bütün qızıl-

bəzək əşyaları qiymətli daşlarla bəzədilirdi. On çox işlədirən və sevilən daşlardan yaqtı, zümrüd, firuzə daşları idi.

Şəbəkə qızıl bəzəklərindən “boğazaltılar” sinəbəndlər çox yaruslu formada işlənirdi. Sonra həmin yaruslar asma elementlərlə və qiymətli daşlarla tamamlanır. Kompozisiyanın kulminasiya nöqtəsi mərkəzdə yerləşən medalyon idi. Səkkizləçəkli gülün arasından aypara şəklində asma bəzək üzərində zümrüd, yaqtı və firuzə qaşlarla işlənən bu bəzək əşyası “boğazaltı” adlanırdı. Filiqran üsulu ilə hazırlanan qadın bəzək əşyalarından qızıl sac sancaqları, bel kəmərlərini misal götirmək olar. Bu cür kəmərlər düzbucaqlı plastinkaların bir-biri ilə zəncirlər vasitəsi ilə birləşməsi nəticəsində düzəldirdi.

Qədim dövrdən başlayaraq XX əsrin əvvəllərinədək dövrün bəzək əşyalarından sırgalar filiqran üsulu ilə hazırlanan “şar sırga”, “badami sırga”, “üç düymə” və s. öz incə işlənmə texnikası ilə seçilirdi. Filiqran üsulu ilə hazırlanan daha bir neçə növ bəzək əşyalarını məsələn, “çutqu qabağı” baş bəzəyini misal göstərmək olar.

XIX-XX əsrə aid olan zərgərlik əşyalarından minalı (emal) zərgərlik əşyaları daha çox məşhur idi. Fonu ağ emalla örtülmüş qızıl məmulatlar qırmızı, göy, yaşıl rənglərin bütün çalarlarında nəbatı ornamentlərlə bəzədilirdi. “Piyalə-zəng”, “İrani” və “şar” sırgaları rəngli mina ilə işləyib hazırlayırdılar.

Zərgərlik bəzək əşyaları XIX əsrə qıymətli metallardan qızıldan başqa gümüşdən də hazırlanırdı. Gümüşdən əsasən kəmərlər düzəldirdilər. Filiqran üsulu ilə hazırlanan bu kəmərlər öz incəlikləri ilə nəinki Azərbaycanda, dünyanın hər yerində seçilirdi. Kəmərlərdən sallanan kiçik ölçülü xəncər və biçaqlar kəmərləri daha möhtəşəm edirdi. Çoxəsirlik Azərbaycan ənənələri nəsildən-nəsilə ötürürlərək müasir dövrə qədər gəlib çıxaraq daha da təkmiləşmiş və yeni formalar almışdır.

1957-1958-ci illərdə Bakıda yerli sakin Gülbala Hüseynov tərəfindən hazırlanmış sinəbəd öz görünüşünə görə klassik ənənələri qoruyub saxlaması baxımından xüsusi əhəmiyyət kəsb edir. Şəbəkə elementləri ilə bəzədilmiş sinəbəndin silsiləri daxildə yerləşdirilmiş olduqca zərif tərtibata XIII-XIX əsr zərgərlik nümunələrinin bir çoxunda rast gəlmək mümkündür. Daşlarla elementlərin arasına atılmış kiçik nöqtələr onun bədii formasını daha da zənginləşdirmişdir. Silsilələrdə romb və balıqabənzər formaların verilməsi bir-birini əvəz edən ardıcılıqla təkrarlanmaqdadır. Şəbəkənin medalyonla birləşən hissəsi çoxləçəkli gül elementinin böyük forması ilə birləşdirilmişdir. Elementin daxilində ləçəkləri birləşdirən şəbəkəli bəzəklər onun formasını mükəmməl şəkildə təqdim edir.

Sinəbəndin əsas hissəsi olan medalyon bölmə daha mürəkkəb ornamentasiya həlli ilə diqqəti cəlb edir. Aypara və ulduz elementinin işləmələrlə, şəbəkəli elementləri həll edilməsi ilə yanaşı, qırmızı və göy rəngli daşlardan sadəcə mərkəzi hissələrdə istifadə nəfis tərtibati göz önündə canlandırır. Ulduz fərqli olaraq on guşədən ibarətdir. Ayparanın daxilində butanın üslublaşdırılmış formasından arxa-axaya təsvir istifadəsi ilə həll edilmişdir.

Silsilə hissədə istifadə edilən saçاقlar medalyonun da bəzədilməsində uğurla öz estetik gözəlliyini təmin etmişdir.

1913-cü ildə Bakıda Usta Məşədi İbrahim adı ilə tanınan ustاد sənətkar tərəfindən hazırlanmış kəmər öz bəzək elementləri ilə sadəcə bir əşya deyil, sənət əsəri kimi xüsusi dəyərə malikdir. Gümüş kəmər mina, cizma və basma texnikası ilə həll edilmişdir.

Kəmərin əyri xətlərlə bir-birinə keçirilən həndəsi elementlərinin arasına atılmış stilizə edilmiş xırda çiçək və yarpaq naxışları mürəkkəb ornamental kompozisiyaya malikdir. Nöqtələrin əmələ gətirdiyi axarlı xətti kecidlər sanki kəmərin üzərində su kimi axıb öz yoluna davam edir. Kəmərin aralıqlarında sistemli şəkildə sıralanmış minələ hissənin qəhvəyi, sarı, yaşıl, göy kimi rənglərdən yaradılmış ləçəkli gül təsvirləri ilə mükəmməlləşdirilmişdir. Cox incə xırda təbiət motivlərinin istifadəsi kəmərin xüsusi olaraq zəngin işləmələrlə ornamental kompozisiyاسını təqdim edir.

XX əsrin əvvəllərinə aid Qarabağda hazırlanmış digər bir gümüş kəmər isə daha fərqli ornametal həllə malik olması ilə diqqət çəkir. Bundan əvvəlki məməlatda daha çox həndəsi və reala yaxın təbiət motivlərindən istifadəyə üstünlük verilmişdir, burada yarpaq və çiçək motivlərinə daha çox yer verilmişdir. Yarpaq və gullərin stilizə edilmiş formalarla keçidi klassik ornamental ənənələrin mükəmməl həllini öz üzərində cəmləşdirmişdir. Kəmərin başlanğıc hissəsində kiçik ləçəkli çiçək elementinin sadə forması onun digər hissələrinin zənginliyinin daha önə çıxmasına imkan yaratmışdır.

Bəzək əşyasının kəmər hissəsində xırda xətti elementlər haşıyə rolu icra etməkdədir. İki tərəfdən uzanan düz xəttin daxilində olan nöqtəli bədii ifadələr öz sadəliyi ilə əsas bəzəklərin daha qabarıq önə çıxmasına şərait yaradır.

Qarabağda hazırlanmış qızıl ay-ulduz asma nümunələrindən biri XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid edilir. Onun qiymətli daşlarla bəzədilməsi ornamental həllini daha da zənginləşdirmişdir. Şəbəkə texnikasında həll edilmiş asmanın bədii formasında istifadə edilmiş zəngin bəzək elementləri də əsasən klassik ənənələrin təsirində yaranaraq həyata keçirilmişdir.

Ulduz hissə on guşədən ibarətdir. Qırmızı və ağ daşların sistemli təkrarlanması xətti həndəsi elementlərin arasında onun parlaq və göz oxşayan nümunəsinə diqqəti cəlb edir. Yuvarlanaraq halqalar əmələ gətirən həndəsi elementlər ulduzun hər guşəsinin daxilində eyni formada təkrarlanmadadır.

Ay olan hissədə əsasən buta elementində istifadə edilmişdir. Bir cüt butanın bir-birinə arxa-arxaya dayanması mərkəzdəki iri qırmızı daşın da istifadəsi ilə mükəmməl xarakter daşıyır. Müxtəlif xətti elementlərin sonluğunda yenə də butanın üslublaşdırılaraq ümumi kompozisiyaya tabe edilmiş formasından uğurla istifadə edilmişdir. Ayparanın sonluqlarında mirvari muncuqlar qızıl asılıqanlarla əsas hissəyə birləşdirilmişdir.

1947-ci ildə Bakıda İsmayııl Məmmədov tərəfindən hazırlanmış Quran qabının bədii forması da özünün zəngin bəzək elementləri ilə diqqəti cəlb edir. Qızıl, füruzə, mirvari, korund kimi daşlarla bəzədilmiş Quranqabı şəbəkə texnikası ilə həyata keçirilmişdir. Qızıl hillərin arasında verilmiş ay-ulduzlar nöqtəli elementlərdən əmələ gəlmış şəbəkələrlə bəzədilmişdir. Beşguşəli ulduzun əsas hissədəki bədii ifadəsi, eləcə də Quranqabı olan hissədə verilmiş naxış elementlər də ümumi ornamental kompozisiyaya uyğun həll edilmişdir.

XX əsr Azərbaycan zərgərlik nümunələri üzərindəki kiçik təhlillərdən nəticə çıxararaq qeyd etmək olar ki, həmin zərgərlik əşyaları bir çox yeniliklərin əlavə olunmasına baxmayaraq, klassik ornamental ənənələrin davamı kimi əsl sənət nümunələri səviyyəsindədirlər.

Ədəbiyyat:

1. Abdullayeva M. Azərbaycan zərgərləri. Bakı: 2004, 248 s.;

2. Əsədova S.D. XIX-XX əsrlərdə Azərbaycan zərgərlik incəsənəti. Bakı: Elm, 1978.;
3. Kərimov L., Əsədova S. Bədii metal ustaları (zərgərlər). Bakı: 1964.;
4. Садыхова С.Ю. Традиции геометрического орнамента в азербайджанском ювелирном искусстве // «Известия по архитектуре и искусству». №1 – Баку, 1997, с. 69-71.
5. Садыхова С.Ю. Ювелирное искусство Азербайджана в контексте развития многосторонних культурных взаимосвязей. Монография. Баку: Элм, 2009, 274 с.
6. <http://intangible.az/front/az/aboutExample/21832>

Мехрибан Шамсадинская
Орнаментальные традиции в азербайджанском
ювелирном искусстве XIX-XX веков
Резюме

В статье рассматриваются орнаментальные традиции азербайджанских украшений XIX-XX веков. Анализу подвергаются нагрудные, ушные, ручные и поясные украшения, выполненные в технике литья, филиграны, эмальерной и др. техниках. Отмечается, что, несмотря на то, что в XX веке появилось много инноваций, образцы азербайджанских ювелирных изделий находятся на уровне лучших образцов искусства как продолжение классических орнаментальных традиций.

Ключевые слова: ювелирные изделия, орнамент, филигрань, растительный, узор, художественный.

Mehriban Shamsadinskaya
Ornamental traditions in the Azerbaijan jewelry art of the XIX-XX centuries
Summary

The article discusses the ornamental traditions of Azerbaijani jewelry XIX-XX centuries. Lapel, ear, hand and waist jewelry made in casting, filigree, enamel and other techniques are analyzed. It is noted that, despite the fact that many innovations appeared in the twentieth century, samples of Azerbaijani jewelry are at the level of the best examples of art as a continuation of classical ornamental traditions.

Keywords: jewelry, ornament, filigree, floral, pattern, artistic.

Məqalənin redaksiyaya daxil olma tarixi: 20.05.2019

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 27.05.2019

Məqalənin çapa qəbul olunma tarixi: 15.06.2019

Məqaləni çapa tövsiya edən sahə redaktorunun (və ya üzvünün) adı: sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənzadə

ADMİU-nun Elmi Şurasının 06 iyul 2019-cu il, 09 sayılı qərarı ilə çap olunur